

Nəriman Həsənzadənin tarixə düşmək istəyi

Məktəb illəri hər bir kəs üçün maraqlı, çətin və keşməkeşli hadisələrlə yadda qalır. O illərin unudulmaz məqamları çoxdur. Biz də məşhurlarla onların həyatlarında iz qoyan illərə səyahət etdik. Bu dəfə qonağımız şair-dramaturq Nəriman Həsənzadədir.

Müsahibimiz 7-ci sinifdə özünü tanınmış şair hesab etdiyini, itdən qorxdığı üçün məktəbə gedərkən itin getməsinə ağaca çıxaraq gözlədiyini, hətta tarixə düşmək üçün oğurluqla məşğul olduğunu indi də gülə-gülə xatırlayır.

İlk maraqlı xatirəsi isə bu gün bu şəxsiyyəti bizə tanıtdıran şeirləri ilə bağlı olub: "7-ci sinifdə oxuyarkən ilk şeirimi yazmışdım. Bu şeir məktəbin divar qəzetində çap olundu. O qədər sevinirdim ki, elə bil böyük nailiyyət əldə etmişdim. Hətta hamı evə getdikdən sonra da qəzetin qarşısında dayanıb şeiri səsləndirirdim. Özümü artıq tanınmış şair hesab edirdim. Bir dəfə məktəb boş olanda yenə gəlib qəzetin yanında dayandım və şeirimi oxumağa başladım. Xeyallar qurub şeiri dediyim anda süpürgeçi qadın əlində süpürge ilə məni məktəbdən qovdu. O zaman məyus olmuşdum. Özümü şair kimi hiss etdiyim üçün bu mənə qərribə gəlmişdi. Süpürgeçi arvad mənə dedi ki, sən kimsən burada dayanmısan? Onda düşündüm ki,



şairi məktəbdən qovdular".

N.Həsənzadənin başına gələn maraqlı hadisələrdən biri də oğurluqla bağlıdır. O, bunu tarixə düşmək üçün edib: "Bir dəfə Məmməd Qasimov, Valeh Kərimov və mən yol ilə gedirdik. Düşündük, nə edək ki, tarixə düşək. Məktəbə gedən yolda bostandan qarpız oğurladıq. Qarpızı oğurlayıb yeyəndən sonra onun qabıqlarına adımızı yazdıq: "Məmməd Qasimov, Valeh Kərimov, Nəriman Həsənov". O qədər sevinirdik ki, sanki qarpıza adımızı yazmaqla böyük uğur əldə etmişdik. Yenə böyük uğur əldə etmiş kimi dərstdə oturmuşduq. Direktor

müavini sinfə girib bizi çağırırdı. Sən demə, həmin bostançı qarpızın qabıqlarını tapıb. Adımızı oxuyub eyni kənddən olduğumuz üçün bizi tanıyıb. Eləməyib tənbellik, qabıqları xurcuna yığıb məktəbə gəlib və direktora şikayət edib ki, sizin şagirdlər bizim bostandan oğurluq ediblər. Direktor müavini üçümüzü də çağırırdı. Bizi danlamağa başladı, biz də boynumuzdan atdıq ki, qətiyyəli xəbərimiz yoxdur. Sonra kişi xurcundan qabıqları çıxarıb xəttimizi göstərdi. Həmin gün bizi məktəbdə rüsvay elədilər. Bizim tarixə düşməyimizin nəticəsi ağır olmuşdu" (gülür-A.Ə).